

## BƏDİİ TƏSVİR VƏ İFADƏ VASİTƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

MUSTAFAYEV MƏHƏMMƏDƏLİ BAYRAM oğlu

Sumqayıt Dövlət Universiteti, fil.e.d., professor

[mehemedeli.mustafayev1958@mail.ru](mailto:mehemedeli.mustafayev1958@mail.ru)

**Açar sözlər:** Bədii dil, bədii təxəyyül, dilin zənginliyi, sənətkar, elmi dünyagörüşü, fikrin bədii ifadəsi, tədbəh, istiarə.

Bədii dil yazılıçının sevdiyi «ədəbi material»dır. Dil eyni zamanda milli təfəkkürün ifadə vasitəsidir. Sənətkar söz seçimində həmişə zərgər dəqiqliyi ilə işləyir, onu cılalayır, məşhur bonna professionallığı ilə öz əsərinə daxil edir. Dil fikrin, hissin, duyğunun söz vasitəsi ilə təzahürür. Dilin zənginliyi, gözəlliyyəti yazılıçının elmi dünyagörüşünün, bədii təxəyyülünün göstəricisidir. Bu mənada bədii dil əsərin həm formasına, həm də məzmununa təsir göstərir, orijinallığın başlıca göstəricisinə çevirilir.

Elmi təfəkkürdən fərqli olaraq, incəsənətdə, yaradıcı peşələrdə, bədii yaradıcılıq prosesində obrazlı təfəkkür ana sütuna çevirilir. Obrazlı təfəkkürün yüksək forması sayila biləcək assosiativ təfəkkürü isə zahirən bir-biri əlaqəsi olmayan, yaxud əlaqəsi uzaq görünən əşya və hadisələr arasında poetik qanunauyğunluq, poetik kontakt yaratmaq cəhdələri kimi düşünülmək olar. Təbii ki, bu həm yaradandan (şairdən), eləcə də onu qavramaq istəyəndən (oxucudan) yüksək intuisiya, intellekt və mənətiq tələb edir. [1, s.27]

Dilin, söz və ifadənin yaradıcısı və onu yaşıdan da sənətkardır. O, ümumxalq danışq dilindəki sözləri bədii yaradıcılığa gatırır, ona yaşamaq hüququ verir. Adı danışqdakı söz bədii yaradıcılıqda çox ustalıqla yerləşdirilir, müxtəlif mənə çalarları kəsb edir. Yazıcı dilində istifadə olunan bədii təsvir və ifadə vasitələri də dil materialıdır və öz potensialını yazıçı təxəyyülündə genişləndirir. Yazıcı söz seçimində tam sərbəstdir, o sözün həqiqi və məcazi mənalarından eyni dərəcədə istifadə etmək imkanına malikdir. Bədii dilin məcazi mənalarının çoxvariantılığı dilin zənginliyinin göstəricisidir. Nizaməddin Şəmsizdə doğru olaraq yazar: “Bədii dil, ədəbi dil dilin ən mükəmməl, cılalanmış formasıdır. Çünkü bu dil sənətkar qələmi ilə yonulur, böyük fəlsəfi fikirləri ifadə edir, Bədii mətn harmoniyası tapılmış dil işarələri sistemidir. Bu xüsusişlər şeir mətninə, lirik mətnə addır. Şeirin poetik komponentləri, vəzn, qafiyə, məcaz, metafora və s. məhz dil işarələrinin poetik kompozisiyası sayəsində mümkündür.” [2, s.119]

Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadəsi bədii üslubu meydana çıxarıır. Bədii əsərlərdə sözlər iki mənada işlədirilir: 1. Sözün həqiqi, müstəqil mənası; 2. Sözün lügəti, məcazi mənası. Canlı danışq dilində, ümumxalq dilində, eləcə də ədəbi dildə sözün müstəqil mənasından geniş istifadə olunur. Elmin bütün sahələrində, gündəlik həyatda sözün həqiqi mənası işlədirilir:

*Ulduzlar sayrışb göz vurur aya.*

*Çəşmələr çağlayıb töküür çaya,*

*Sevənlər gəlirsə hər gün dünyaya,*

*Biz niyə seymayak bir-birimizi.*

Zəlimxan Yaqubun bu bəndində sözlər həqiqi mənasında işlədilib. Bədii əsərlərdə sözlər eyni zamanda öz həqiqi mənasında deyil, məcazi mənada oxuculara təqdim olunur. Məcazlar dilin bədii ifadə imkanlarını üzə çıxarıır, onun zənginliyini göstərir. Çoxmalı leksik vahidlər dilin ifadəliliyini genişləndirir, bədii yaradıcılığa obrazlılıq, yeni məzmun və forma gotirir. Fikrin obrazlı ifadəsində bədii təsvir və ifadə vasitələri mühüm rol oynayır. Fikir zənginləşir, onun ifadəsi asanlaşır, əsər yeni bədii-estetik gözəllik əldə edir. Hər bir yazıçı əsərində sözlərin düzülüşünə diqqət yetirir.

**Sözün həqiqi və məcazi mənası.** Mənə cəalarlarına görə sözlər birmənalı və çoxmənalı olur. Söz cümlə daxilində ya məhdud, ya da geniş mənada işlədir. Sözün bir əsas mənasından başqa bir mənası olmursa, bu cür sözlər təkmənalı-monose-mantik sözlər hesab edilir. Məsələn, ata, ana, meşə, ağaç, həyat, məişət kimi sözlər təkmənalıdır. Ədbi dildə, bədiə yaradılıcılarda çoxmənalı sözlərin əhəmiyyəti böyükdür. Çoxmənalılıq Azərbaycan dilində ləp qədim zamanlardan işlənib bu gün də bu proses davam edir. Qədim türk dilində çoxmənalı sözlər az işlənməyib. Şübhəsiz ki, "Türkün sözü" ifadəsi də buna işاردır. Söz öz müstəqil mənasını itirərkən çoxmənalılıq qazandıqdə məcazi məna yaradır.

Məsələr bədii mətn, həmçinin sosial və psixoloji, utopik və antiutopik, alternativ tarixin təsviri kimi keyfiyyətləri birləşdirir, janrların sintezini cahd edir. Burada postmodernist təsvirin aktivləşməsini görürük: şəxsiyyətə sərbəst yanaşma, realliga ironiya, ikili təsvir, söz oyunu, əlaqəsiz mətn, dağınq süjet və s. [3, s.18]

**Məcazlar.** Dilin kateqoriyalardan biri olan məcaz dilin ifadəlilik imkanlarını genişləndirir, lügət tərkibini zənginləşdirir, obrzlılıq yaradır. Məcaz sözün əsil, əzəli mənasından yaranır. Sözün çoxmənalılığı məcazin yaranmasını şərtləndirir. Çoxmənalı sözlərin biri onun əsas, digəri isə məcazi mənasını təşkil edir.

Sözün həqiqi mənası hansısa bir əşyanın, hadisənin ifadəsi üçün işlədir. Dilçilikdə buna normativ məna deyilir. Həqiqi məna məcazi mənanın yaranması üçün əsas olur. Həqiqi mənada işlədilən söz başqa söz və hadisələri ifadə etmək üçün işlədiləndə məcaz yaranır. Sözlərin məcazi mənasının yaranmasında əşa və hadisənin məkan, zaman kimi bənzəyiş əlaqələrin varlığı mühümdür.

Sözlərin həqiqi mənası mənəndən kənarda da özünü göstərir. Məcazi mənəni isə cümlədən xaricdə ifadə etmək mümkün deyil. Məcaz nitqdə, danışqda diləqda meydana çıxır. Deyə bilarık ki, məcaz çoxmənalılıq əsasında yaranır. Əger sözün həqiqi mənası əşyanı ifadə edirə, məcazi məna onun təsvirinə xiđmət edir.

Məcaz deyəndə ilk yada düşən məcazi –mürsəl anlayışıdır. Məcazi-mürsəl bir sözün gerçek anlamlının xaricində bənzətmə məqsədi güdmədən yaranan məcazdır. Gündəlik danışqda məcazlarla qarşılaşıraq. Bunları sıralayaq:

**1. Məcazi- mürsəl:** Məcaz deyəndə ilk önce məcazi-mürsəl yada düşür. Məcazi-mürsəl bir sözü gerçek anlamlının xaricində bənzətmə məqsədi güdmədən istifadə olunur. Gündəlik danışqda müxtəlifcisi məcazdan istifadə edirik.

**2. Məcazi-mürsəldə:** 1. Sözün həqiqi mənasının xaricində işlənməsi. 2. Əngollayıçı ipucu verən sözlərdən istifadə. Xalq arasında çox işlənən "gözə girmək" ifadəsindən məcazi-mürsəl var. Çünkü burada "göz" sözü gerçek anlama xaricində işlədilmişdir. "Gözə girmək" deyim "başqasının rəğbətini və sevgisini qazanmaq" mənasına golur. Türk şairi Şeyxi şeirlərinin birində yazar:

Təzənə canum qan udar lələna qarşı eyləməz,  
Qəmənən oxundan həzər bənzər susadı qanına.

Şair bu beytde "qan udmaq" və "qanına susamaq" ifadələri ilə məcazi-mürsəl yaratmışdır. Burada qəməzə oxa bənzədilmiş, lələ (yaqut) də aqış istarı yolu ilə sevgilisinin dodağına işarə edilmişdir. Bədii yaradılıqlarda məcazin aşağıdakı növləri var: *taşbeh* (*bənzətəmə*), *sinekdoxa*, *metafora*, *metonimiya*, *epitet*.

**Taşbeh (bənzətəmə).** İfadəyə güc qatmaq üçün aralarında gerçek, ya da məcaz çeşidli yönlərdən yaxınlıq, bənzərlilik üzə çıxan, ən azı iki məvhüməndən oxşarlıq baxımından güclü olana taşbeh deyilir. Başqa cür desək, əgər əzəllik baxımından bir-birinə uyğun olan iki məvhüməndən bənzərlilik yaranırsa, buna taşbeh deyilir. "Taşbeh" ərəb sözüdür, "oxşatmaq", "bənzətmək" mənalarını ifadə edir. Taşbeh məcazin ən sadə növüdür.

Şairlər onalarla təsir edən hər hansı hadisə və yaxud varlıq qarşısında həyacanlanır, bu həyacanı qızılırla və təsirli şəkildə anlata bilmək üçün ruh halını oxucuda dəha yaxşı canlandıra biləcək bənzətmələrdən istifadə edir. Taşbehlər bu cür yaranır. Taşbehlərdə 4 bənzətəmə ünsürtü var:

**1. Bənzəyən** (müsəbbəh, taşbeh edilən) bir-birinə bənzədilən şeylərdən əzəllik baxımından zəif olundur.

**2. Bənzədilən** bir-birinə bənzədilən şeylərdən əzəllik baxımından daha güclü və üstün olanıdır.

**3. Bənzətəmə qoşması** bənzəyən və bənzədilən arasında ortaq nöqtədir. Əslində bənzətəmə bu ortaqla nöqtəni müqayyənəşdirmək üçün yaradılır. Ancaq bu ortaqla nöqtə hər zaman vurgulanaraq tekrar söylənməyə bilmər.

**4. Bənzətəmə adatı.** Bənzəyən və bənzədilən arasında bənzətəmə əlaqəsi yaranan söz. Aşağıdakı bənzətəmə adatından istifadə olunur: adətan, bənzər, cünki, tək, elə bil ki, kimi, məgar ki, sanki, və s. Təşbehin, bənzətəmənin aşağıdakı növləri var:

**1. Müfəssəl (mütcmel) taşbeh.** Bənzətəmə ünsürlərinin bütün tərəfləri bəlli olan taşbehə müfəssəl taşbeh deyilir: Aşağıdakı bədii nümunələr müfəssəl taşbehdir: "Lalə tək qızarmaq üz qaydasıdır" (M.P.Vaqif) misrasında bənzəyən üz, bənzədilən lələdir. "Əllərin elə bil qar çiçəyidir" (Nüsrət Kəsəmənli) misrasında bənzəyən el, bənzədilən qar çiçəyidir.

"Nə yazdı gül üzün visində hame,  
Ki yarpaq kimi titrər idi namə"-beytində (Əhməd Paşa)

- a) Bənzəyən: namə
- b) Bənzədilən: yarpaq
- c) Bənzətəmə qoşması: titrəmək
- d) Bənzətəmə adatı: kimi

**2. Mükəmməl taşbeh.** Qrammatik əlamətlərin iştiraki olmadan düzələn taşbehlərə mükəmməl taşbeh deyilir. Məsələn: "Qaşların kamandır, gözlərin oxdur".

**3.Qisaldılmış taşbeh.** Bənzətəmə qoşmasının iştirak etmədiyi bənzətəmə qisaldılmış taşbeh deyilir:

Miyanın rişteyi canmı gümüş ayinəsi sinən,  
Binagışunla məngüşün gül ilə jaladır guya. (Bağı)

Şair burada gözəlin belini ipliyə, göyçünü aynaya bənzədərən təşbehin sadəcə iki ünsürlünün-bənzəyən və bənzədilənin adını çəkir. Daha sonra gözəlin qulağını gülə, köbəyini gül danəsinə bənzədir. Bənzətəmə qoşması kimi "guya" sözündən istifadə edib. Burada bənzətəmə qoşması iştirak etmır.

**4. Müekked taşbeh.** Bənzətəmə qoşması iştirak etməyən taşbehə müekked taşbeh deyilir.:

Hüsnün sıfıtın ta kim deyə işide daim  
Gülşəndə gülü qonça guşu deyən olmuş. (Necati)

Şair gül bağıçasında gülü qulağa, qonçəni dəhəna bənzətməsidır. "İşitmək isə bənzətəmə qoşmasıdır.

**5.Təşbehi-bəliq.** Təşbehin sadəcə olaraq iki təməl ünsürlü, bənzəyən və bənzədi-ləndən emələ galən taşbehlərə təşbehi-bəliq deyilir.

Dəmbədən bülbülmə kimi mən zar-zar ağlaram,  
Şən fərəqət gülşənində aləmi güldür mənə.

**Sinekdoxa.** Sinekdoxa məcazin növlərindən biridir. Məcazin növlərindən metonimiyyət daha yaxındır. Fərəq isə emələ gəlmə yollarındadır. Metonimiyyət məkan, zaman, məntiq, səbəbiyyət əlaqəsi kontekstində bir əşyanın başqa bir əşya üzərinə köçürülməsi nəticəsində emələ gəlir. Sinekdoxa isə kəmiyyət əlaməti əsasında bir əşyanın əlamətinin digər əşya üzərinə keçməsi nəticəsində yaranır. Yəni sinekdoxa çoxun az, azın çox mənasında işlənəsidiir. Məsələn, «Liderin vəzifəsi xalqa yol göstərməkdir» ifadəsində az çox mənasında işlədir. "Lider" sözü ümumiləşdirici mahiyyətdədir. Əksinə də ola bilər. Yəni çox az mənasında işlənilə bilər. S. Vurğun yazardı:

Şizin güldüyüüm çoban torpağı,  
Nizamilər, Füzulilər yetirib.

**Metafora (istiərə).** Bədii təsvir vasitələrinən ən geniş yayılanı metaforadır. Hər hansı bir predmetin adının başqa birinin üzərinə köçürülməsi işlədiləsi, ona xas olan əlamətlərin başqa birisinə həvalə edilməsi metafora yaradır. Burada müqayisə olunan tərəflərdən biri atılır, ancaq tərəflərinə həvalə edilməsi metafora yaradır. Bunun əsasında söhbətin nədən getdiyini anlayıraq. Məsələn, M.P.Vaqifin şeirlərində "bal dodaqları" ifadəsi işlənilir. Sevgilinin dodaqlarının şirinliyindən söhbət gedir, ancaq "şirin" sözü işlənilməz. "Metafora" yunan, "istiərə" ərəb dilindən şirinliyindən söhbət gedir, ancaq "şirin" sözü işlənilməz. "Metafora" yunan, "istiərə" ərəb dilindən

götürülüb, "köçürmek" mənasına gelir. Məsolən, "Gözlerin nə yaman darindir" ifadəsində dəryaya, dənizə xas olan xüsusiyyət insan gözünə köçürülmüşdür.

Metafora qüvvətli bədii təsvir vasitəsidir, fikrin, nitqin incəliyini, emosionallını ifadə edir. Məsolən, ayı hər hansı bir heyvanın adıdır. Ancaq ondakı qanızlılıq, zoraklıq kimi əlamətlər metafora yaradır. Metaforalarla aşağıdakı növləri var:

1. Zahiri cəhdən oxşarlıq görə yaranan metaforalar. Bəzən insana aid olan əlamətlər adı oxşarlıq naticasında başqa əşyaların üzərinə köçürülrən. Məsolən: *çayın başı, suyun gözü*;

2. Daxili əlamətlər görə meydana çıxan metaforalar. Məsolən: *ayı, meymun, tülkü, it, quzğun kimi heyvan və quş adları insan üzərinə köçürüldükdə metafora yaranır*.

3. Metafora bəzən insanın vaxud başqa canlılara məxsus hərəkətlərin əşyaların üzərinə köçürülməsi nticisində də meydana çıxır. Məsolən: *quş kimi uçur, fikir gəlir, ruhum dincəlir* və s.

4. Bir sır hallarda feilər cansız əşyalar bildirən isimlərlə birləşib metafora yaradır. Məsolən: *adam quruyub, insan kök salır*. Bunlar frazeoloji metaforalar adlanır.

Hər bir metaforada gizli bir müqayisə mövcuddur. Metaforalar təsbehə nisbətən daha qüvvətli təsir yaradır. Burada yaşamlıq mühüm rol oynayır. Kim güclüdürsə, ona fili deyiləndə metafora yaranır. Metafora haqqında ilk dəfə Aristotelin yaradılğından məlumat alırıq. Metaforalar iki yerdələnir: 1. Ümumişlək metafora; 2. Üslubi və yaxud poetik metafora.

Şeirin məcəzi mənasından yaranan, sabitlaşan, bəzən isə terminən çevrilən metaforalara ümumişlək metaforalara deyilir. Məsolən: *çayın başı, baş ucalığı, ay doğub* və s.

Üslubi və yaxud poetik metafora bədii dildən əmələ gelir. Danışq dilində buna rast gəlmək mümkün deyil. Poetik metafora danışq dilində komik görünür. Bədii yaradıcılıqda isə fikrin təsirli ifadə olunmasına xidmət edir. Məsolən, R.Raz yazar:

Əlinde qanlı qilinc,  
Ölkədə gəzir ölüm.  
Onun dodaqlarına,  
Buzlanmışdır bu soyuq.

Burada şair mühərbiyənin dəhşətlərini, ölümün müdhişliyini göstərmək üçün poetik metaforadan istifadə edib.

**Metonimiya.** Məcazin geniş yayılan növlərindən biri də metonimiyadır. Bunlar metaforadan kəskin şəkilde fərqlənir. «Metonimiya» yunan sözüdür, mənası bir sözün başqa bir sözə əvəz olunmasıdır və "ad dəyişmə" mənasına gelir. Burada müəyyən bir fikri qüvvətləndirmək məqsədi ilə bir söz başqa bir sözə əvəz olunur. Bu məcaz növündə adı danışqda da tez-tez rast gəlirik. Məsolən, *"topar inlayır", "vətən ağlayır"* ifadələrində insana xas olan xüsusiyyətlər torpağı və vətənə köçürülbə və ad dəyişdirilməsi zamanında metonimiya yaradılır.

Metonimiya bənzəyiş əsasında deyil, bir-birindən fərqli olan əşya və yaxud hadisələrin qarşılaşdırılması və nticədə əmələ gələn daxili və zahiri əlaqələr nticəsində meydana çıxır. Metonimiyyada bir əşya və yaxud hadisə adının onlar haqqında təsəvvürləri bağlı başqa adla əvəz olunmasıdır. Məsolən, A.S.Puşkin yazırı: «Oxuyardı həvəslə o, "Anueyil"». Əslində burda əsər nəzərdə tutulur. «Gülcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan» mısrasında isə "güləcəksən" kəlməsi xalqa aiddir.

**Epitet.** Bədii təsvir vasitələrinin ən geniş yayılmış növü epitetdir. Epitet bədii təyindir. Yunanca «epitos» sözündən götürülüb, mənası «əlavə» deməkdir. Epitet əşya, hadisə və hərəkət bildirən sözlərə əlavə edilərkən onların mənasını qüvvətləndirir, izah və təyin edir, onu zənginləşdirir. Epitet sözün həm həqiqi, həm də məcazi mənasından yaranan bilər. Bunu da qeyd edək ki, məcaz əsasında əmələ gələn epitetlər dəha məzmunlu və diqqət çekəndir. "Epitetləri ən çox izah etdiyi sözləri özünün hənsi çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə tabəti onun dişa sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır. Yəni söz epitet kimi dişər sözlə yanaşı qoyularken bu rolə onun ancaq müstəqim mənası yox, məcazi, bənzədici, assosiativ və təqribi mənalardan da istifadə olunur. XIX əsrda misfoloji məktəbin nümayəndələri epitet terminini müasir strukturalizmdəki "söz" termininin qarşılığı kimi alaraq onu geniş anlayır və tədqiq edirlər. Epitetə həsr olunan bu tədqiqatlar əslində sözün işarəvi və obraz təbiatiñ tədqiqi idi

və sonralar XX əsr strukturalistləri və F.Süsür də sözün işarəvi təbiətini araşdırmaq üçün bu tədqiqatlardan istifadə etmişlər". [4, s.228]

Epitetlər iki cür olur: 1. *Məntiqi epitet*; 2. *Təsviri epitet*. Məntiqi epitetdə təsvir olunan əşyani başqa əşyalardan ayırmak üçün onun xüsusiyyətləri sıyrıldır. Məsolən, üç mərtəbəli ev, Cənki o heç vaxt müstəqil işlənmir. Ancaq hansısa bir sözə qoşularaq ümumi mənəni

Zaman atlı kimi qaçır çaparaq,  
Gərək ayaqlaşaq zamanla biz də.  
Bir böyük şorəfdir altıb daşımışq,  
Bu qızıl günləri öz çıynamızda. (O.Sarıvallı)

Şeirdəki «qızıl» sözü məcazi mənədadır. Birinci bənddə söz müstəqil mənada, ikinci bənddəki şeirdə isə «gül» mənasında işlədir.

**Mübalığa.** Bədii yaradıcılıqda hər hansı bir əşyanın, hadisə və əhvalatın, ruhi-psixoloji vəziyyətin qəsdən sıyrılmaması mübalığdır. Mübalığa ərəb sözüdür, sıyrıtmək, böylətmək mənasına gelir. Mübalığuya elmi ədəbiyyatda bəzən sıyrılmə də deyilir. Məsolən, nağıllardakı "Alt dodağı yer süpürürdү, üst dodağı gəy" ifadəsi mübalığdır.

Sözün təsirini artırmaq məqsədi ilə və yaxud çox vaxt həyacan səbəbindən bir vəziyyətin, hadisənin, ya da varlığının olduğundan böyük və yaxud kiçik göstərilməsi, sıyrılmamasıdır. Söz kimi mənəni çox getmək, çoxluğa meyl deməkdir. Bəzən çıxın və yondəmsiz sıyrıtmalar və ölümsüzlük müsbət natiqə verməyə bilsər. Divan sairleri daha çox mədhiyyə, fərixiyyə, öyməvə və həcvelərdə mübalığlığı üstünlüyə vermişlər. Mübalığalar ifadə dərəcəsinə görə üç yerdə bölündür:

**1.Təhlükəsizlikdə mübalığa.** Ağla uyğun, gerçəkləşməsi mümkün olan mübalığaya təhlükəsizlikdə mübalığa deyilir:

Məmləkət messatayı adlıyla ziynət-i-yab olur,  
Səltənət pirayeyi hulkuya hüsnü an olur. (Nəfi)

Burada şair Sultan Əhmədin ədaləti ilə ölkəni idarə etdiyini, gözəl əxlaqi ilə səltənəti yaşatdığını söyləyərək təhlükəsizlikdə mübalığaya yol verdiyi görürür.

**2.Ifrat dərəcəsində mübalığa.** Ağla uyğun olmayan, imkansız görünən mübalığlara ifrat dərəcəsində mübalığa deyilir:

Mən qoparıb atmışam bir dağı bir dırna ilən (M.Ə.Sabir)

**3.Gülüş dərəcəsində mübalığa** ağla uyğun olmayan, gerçəkləşməyən mübalığa çeşididir.

**Kinaya.** Ədəbi dilda geniş istifadə olunan bədii təsvir vasitələrindən biri də kinayədir. Burada ifadə vasitələri cümlə, bitin bir fikir formasında meydana çıxdığına görə bədii təsvir vasitələrindən fərqlənir. Buna görə də kinayəyə poetik sintaksis və yaxud poetik fiqurlar da deyilir. Kinaya ərəb sözündən götürülüb, mənası "tənə etmək", "toxunmaq", "ironiya" deməkdir. Elmi ədəbiyyatda "sarkazm" kimi də işlədir. Tərir kinayənin daha keşkin formasıdır.

Məzmununa görə kinayənin iki növü mövcuddur:

**1.Yumruq kinaya.** Bu növ kinayədə yumşaqlıq, mərhəmət var. Daha çox kömək etmək məqsədi güldürür. "Nədir, nə deyirsən vəfali yarım" (S.Vurğun "Vaqid" dramı) mısrasındaki "vəfali yarım" ifadəsində yumor var.

**2.Satirik kinaya.** Satirik kinayədə kəskinlik, şiddet, barışmazlıq ifadə olunur. Məsolən, "Mənə yaxşı gün ağladım" ifadəsi bu cürdür.

**Təkrir.** Bədii yaradıcılıqda eyni söz və ifadənin dəfələrlə təkrarlanması təkrir deyilir. Misal olaraq:

Car çəkir, çarxların çaxnaşqı səsi,  
Car çəkir, qışqırıq nəhəng matorlar-(Səməd Vurğun)

beytindəki "car çəkir" ifadəsinin hər mısradə təkrar olunması təkrir yaradır.

**Təzad.** Bədii yaradıcılıqda məzmunca bir-birinə zidd olan iki anlayışın qarşı-qarşıya gəlməsinə bədii təzad deyilir. Bu məqsədlə bədii yaradıcılıqda antiteza terminindən də istifadə olunur. Təzad, adətən, müxtəlif üsullarla meydana gelir:

1. Eyni cümlədə bir-birinə zidd olan iki sözün birləşməsi ilə yaradılan təzadlar.
- 2.

Misal üçün: "Yaxşı ığid yaman gündə tanınır" ifadasında "yaxşı", "yaman" sözləri bədii təzaddur.

2. Bir-birinə eks olan hadisə və əhvali-ruhiyyənin verilməsi ilə yaranan təzadalar.

Misal üçün "Şimalın şaxtalı-qarlı bir gündənə boz ayı ovunun isti qanından sanki məst olmuşdu" cümləsində "isti" və "soyuq" sözləri bir-birinə zidd olan anlayışlardır.

Bədii təsvir və ifadə vasitələrinin zənginliyi, dilin zənginliyindən xəbər verir. Buna görə də bədii yaradıcılıqda ondan geniş istifadə olunur və tədqiqatçılar poetik yaradıcılığın bu sahəsinə xüsusi diqqət yetirir.

### ƏDƏBİYYAT

1. Cümənov D.A. Rəsul Rza ədəbi məktəbində poettexnologiya məsələləri // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Sosial və humanitar elmlər bölməsi, c.16, № 3. Sumqayıt: SDU, 2020, s. 27-32; <https://www.elibrary.ru/item.asp?id=44219934>
2. Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Proqres, 2012, 434 s.
3. Məmmədova T.K. Müəllif ironiyası və bədii təxəyyül (E.Hüseynbəylinin "Azix" romanı əsasında) // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Sosial və humanitar elmlər bölməsi, c.16, № 2. Sumqayıt: SDU, 2020, s. 18-21; <https://www.elibrary.ru/item.asp?id=43169088>
4. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008, 191 s.
5. Qəhrəmanlı N. Ədəbiyyat nəzəriyyəsi. Bakı: BDU, 2008, 106 s.
6. Kabaklı A. Türk Edebiyyatı. c.l. İstanbul: Türk Edebiyyatı Vakfı Yay., 1978.
7. Rəfəli M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı: APİ-nin nəşr., 1958, 96 s.
8. Salmanov Ş. Ədəbiyyat nəzəriyyəsi məsələləri / "Ədəbiyyat" qəzeti, 20 noyabr, 1992

### РЕЗЮМЕ

### ОСОБЕННОСТИ СРЕДСТВ ХУДОЖЕСТВЕННОГО ИЗОБРАЖЕНИЯ И ВЫРАЖЕНИЯ Мустафаев М.Б.

**Ключевые слова:** художественный язык, художественное воображение, богатство языка, мастер, научное мировоззрение, художественное выражение мысли, уподобление, метафора

Художественный язык – это излюбленный «литературный материал» писателя. Одновременно, язык является средством выражения национального мышления. При выборе слов мастер всегда работает с ювелирной точностью, шлифует слово, вводит его в свое произведение с профессионализмом известного каменщика. Язык – это проявление мысли, чувств и ощущений посредством слова. Богатство и красота языка являются показателями научного мировоззрения, художественного воображения писателя. В этом смысле, художественный язык оказывает воздействие как на форму, так и на содержание произведения, становясь главным показателем оригинальности.

### SUMMARY

### FEATURES OF THE MEANS OF ARTISTIC REPRESENTATION AND EXPRESSION Mustafayev M.B.

**Keywords:** artistic language, artistic imagination, richness of language, master, scientific worldview, artistic expression of thought, likening, metaphor

Artistic language is a favorite "literary material" of the writer. At the same time, language is also a means of expressing national thinking. When choosing words, the master always works with jewelry precision, grinds the word, introduces it into his work with the professionalism of a famous mason. Language is the expression of thoughts, feelings, and sensations through words. The richness and beauty of the language are indicators of the scientific worldview, the artistic imagination of the writer. In this sense, the artistic language affects both the form and the content of the work, becoming the main indicator of originality.

Daxilolma tarixi:

Ilkin variant

12.03.2021

Son variant

30.04.2021